

Hörmətli Ədalət müəllim,

Sizi və rəhbərlik etdiyiniz Azərbaycan Dövlət İqtisad Universitetinin professor, müəllim heyətini, tələbələrini və bütün əməkdaşlarını Universitetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Ölkəmizin elmi potensialının gücləndirilməsində müstəsna rolu olan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqazın ən iri və nüfuzlu ali təhsil ocağıdır. Bu Universitet ötən 90 ildə böyük bir iqtisadçılar ordusu yetişdirmiş, çox böyük elmi kəşflərə və nailiyyətlərə imza atmışdır.

Bu qocaman tədris ocağının yetirmələri bütün dövrlərdə Azərbaycanın ən aparıcı sahə və təşkilatlarında yüksək vəzifələrə layiq görülmüş, Universitetin adını və şərəfini daim ucaltmışlar.

Qeyd edirəm ki, 27 il əvvəl mən də bu qədim ali məktəbin məzunu olmuşam və təbii ki, doğma Universitetin fəaliyyətini izləyir və hər bir nailiyyətinə ürəkdən sevinirəm. Ümumiyyətlə, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin yüzlərlə məzunu Azərbaycanın dövlət və hökumət orqanlarında məsul vəzifələrdə çalışır.

Hər bir ölkənin inkişafı elm və təhsilə, texnoloji tərəqqiyə, intellektual potensiala bağlıdır. Əlbəttə, tələbə və müəllimlər üçün yaradılmış yüksək şərait, Universitetin təchiz edildiyi ən müasir maddi və texnoloji avadanlıqlar dövlət başçısı Möhtərəm cənab İlham Əliyevin elm və təhsilə, Azərbaycan gənclərinə, onların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən ölkədə gənclər siyasətini həyata keçirən qurumların fəaliyyətini təkmilləşdirən sərəncamlar imzalanıb, yeni və qabaqcıl təhsil sistemi formalaşdırmağı hədəfləyən Təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiqlənib.

Dövlət idarəetməsində gənclərin yerinin və rolunun daha da artırılmasına geniş imkanlar yaradıldığı bu şəraitdə təşəbbüskar, yenilikçi və sosial-siyasi həyata hazırlıqlı gənclər yetişdirən İqtisad Universitetinin müəllimləri Milli Elmlər Akademiyasının,

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar elm xadimləridir.

Hörmətli Ədalət müəllim,

Sizin bir rektor, alim, müəllim və ictimai xadim kimi bütün bu uğurların əldə edilməsində əməyiniz danılmazdır. İqtisad Universiteti reyting qiymətləndirmələrinə görə dəfələrlə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilmiş, Azərbaycanda ilk dəfə olaraq nüfuzlu xarici məktəbin Beynəlxalq proqramına qoşularaq birgə kadr hazırlığı həyata keçirmişdir.

Sizin rəhbərliyinizlə bu gün Universitetdə yeni-yeni elmi tədqiqat institutları və elmi mərkəzlər, fakültə və ixtisaslar, laboratoriyalar açılmış, tədrisin keyfiyyəti artırılmış, elmin müxtəlif sahələrində aparılan tədqiqatlar gözəl səmərələr vermişdir.

Məzunu olduğum Universitetin hər uğuru məni sevindirir, onun hər uğurlu məzunu məni də qürreləndirir və adını nüfuzlu elm və təhsil ocaqlarının siyahısında görmək iftixar hissi yaradır.

Özünün yeni inkişaf dövrünü yaşayan 90 yaşlı İqtisad Universitetinin kollektivini və şəxsən Sizi bu şanlı yubileyi münasibəti ilə bir daha ürəkdən təbrik edir, hər birinize möhkəm can sağlığı, xoşbəxtlik, elm və təhsilin inkişafı kimi şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov